



DİLBƏR RZAYEVA

*AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu  
Mətbuat tarixi və publisistika şöbəsi, elmi işçi*

# "ARI" JURNALININ NƏŞRİ TARİXİ VƏ ƏDƏBİ-İCTİMAİ MƏNZƏRƏ

**Açar sözlər:** Satirik jurnal, "Bakı xəbərləri", "Telefon xəbərləri", "Poct qutusu", karikatura, gizli imza, felyeton

"Molla Nəsrəddin" yarandığı və yayıldığı ilk gündən bu sahədə səmərəli təsir və bəhrəsini göstərdi. "Molla Nəsrəddin"(1906) jurnalının təsiri ilə sadə və doğma ana dilində çıxan bir sıra silsilə satirik jurnallar yaranıb, xalqın mədəni tərəqqisi yolunda fəaliyyətə başladı.

"Mollanəsrəddinçilərin" düzlu-məzəli yazılarının təsiri, böyük xalq jurnalının mövzu və ideyaları, forma və üslub xüsusiyyətləri bu gülgü məcmuələrində aydın hiss edilməkdə idi. Bu jurnallar da çox zaman xalq ədəbiyyatı nümunələrini satirik üsluba uyğunlaşdırır, nəzm və nəşrdən, mükələmlərdən, fikri mollanəsrəddin-sayağı, eks mənada vermək ədəbi priyomundan istifadə edirdilər. "Azərbaycan", "Bəhlul", "Zənbur", "Ari", "Kəlniyyət", Lək-Lək", "Tuti", "Məzəli", "Babayi-Əmir", "Tartan-Partan", "Məşəl" satirik jurnalları müəllimlərinin ictimai-siyasi və ədəbi xətti, bədii gülüşün xarakterinə görə "Molla Nəsrəddin"ə daha yaxın idi. Ondan ilham alır, fikirlərini, ənənələrini, üslubunu davam etdirirdi.

1910-cu il dekabrın 8-dən 1911-ci il martın 12-nədək Bakıda görkəmli dövlət xadimi Dadaş Bünyadzadənin redaktorluğu, Əliməmməd Əliyevin naşırlığı ilə "Ari" satirik jurnalı fəaliy-

yətə başladı. Jurnal Haşim bəy Vəzirovun" Səda" mətbəəsində çap edildirdi.

1911-cü ildə "Ari"nın nəşrinə icazə verilməsi haqqında senzura sənədlərində "Bakı şəhəri Bələdiyyə idarəsinin 16 fevral 1911-ci ildə Əliməmməd Əliyevə verdiyi 3185 Nəli şəhadətnamədə "Ari" jurnalında satirik və humoristik şeirlər, daxili və xarici xəbərlər, Bakı və Qafqaz həyatına dair yazılar felyetonlar, məktublar, elanlar çap etməyə icazə verilmişdir [13.,s.82].

Özündən əvvəlki satirik jurnallardan fərqli olaraq "Ari" karikaturasız nəşr olunurdu. Jurnalın başlığı altında "İttihad, üxüvvət, islamiyyət" şəhəri yazılırdı. "Ari" jurnalı öz ideya-bədii xəttinə və satirik gülüşün xarakterinə görə "Molla Nəsrəddin"ə daha yaxın idi. Ondan ilham alır, fikirlərini, ənənələrini, üslubunu davam etdirirdi.

Jurnal ilk sayından Dadaş Bünyadzadə tərəfindən yazılın "Ari" jurnalının məsləki" adlı baş məqaləsində məramını, məsləkini oxuculara təqdim etmişdir. Həmin məqalədə qeyd edilirdi ki, "Məsləkimiz isə müsəlmanlar arasında olan nifaqı, ittafaqa, ittihada bacardıqca çağırmaqdır. Məzəhəkə ilə lüzumi-mədəniyyət və maarif yolunu göstərməkdir. Millət və vətən mövzuların yazıb ümum camaata bildirməkdir. Millət uğrunda külliyyət ilə zəhmətlər çəkib teatrlar

yazıb, cəmiyyətlər düzəldib millimizə xidmət edib, məktəblərdə islam balalarının mərifəti uğrunda canını cürdübü, qoşun qabağına düşüb islam uğrunda davaya gedib həyat və yaxud mümahidə olsa da o zat-alilinin o şanlı adamın şəklini bir üzdə çap edib ümum millətimizə təqdim edəcəyik"[1].

Məqalədə həmçinin "Həyat", "Tazə həyat", "Füyuzat", "İttifaq", "Irşad", "Tərəqqi", "Təkamül", "Səda", "Molla Nəsrəddin", "Bəhlul", "Zənbur", "Mirat" və s. kimi jurnalların adı çəkilir və dövrün mətbu orqanları üçün ən mühüm problem olan abunəçilərin azlığından, maliyyənin kasadlılığından gileylənir və həmçinin hökmətin sərt tədbirləri tənqid olunurdu. Məqalədə deyilir: "Həyat", "Tazə Həyat", "Füyuzat", "İttifaq", "Irşad", "Tərəqqi", "Təkamül", "Səda", "Həqiqət", "Günəş", "Yeni Füyuzat", "Molla Nəsrəddin", "Bəhlul", "Zənbur", "Mirat", "Nicat" daha digərləri. Fəqət bu qədər jurnallar, qəzetlər Bakıda, Qafqazda çox davam eyləmədi ki, abunəsizlikdən bağlandı, kimi hökumət tərəfindən bağlandı. Hal-hazırda Qafqazda meydani-mücahidədə çalışanlar intişarda olanlar Tiflisdə məzhəkə jurnalı rəfiqimiz Molla Nəsrəddin əfəndidir. Millətimizə daha çox nəşriyyat lazımdır"[1].

"Jurnalın redaktoru Dadaş Bünyadzadə (1888-1938) fəal bolşevik, görkəmli mətbuat və dövlət xadimi olmuşdur. Bakının Fatmayı kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Dadaş Bünyadzadə gənc yaşlarından Bakı daş karxanalarının birində arabacı işləmişdir. 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində, 1905-1908-ci illərdə isə dəmirçikanada şagird, çəkicvuran işləmişdir. O, bu dövrdən Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizəsində fəal iştirak etməyə başlamışdır. O, fəhləlik etməklə yanaşı təhsilini davam etdirməyi də unutmurdu. 1907-ci ildə "Nicat" cəmiyyətinin açdığı cümə günləri kursunda oxumağa başlamış, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji (axşam) kursunu bitirmiştir.

Kursu bitirən Dadaş Bünyadzadə dəmirçi fəhlə işləməklə yanaşı axşam kurslarında türk dilindən dərs verir, türk dilli qəzetlərlə əməkdaşlıq edirdi. O, İranda şah zülmünə qarşı çıxmış inqilabçılar kömək etmək üçün 1908-1909-cu illərdə partiya təşkilatının tapşırığı ilə "Yeni həyat" qəzetiñin müxbiri kimi bu ölkədə fəaliyyət



göstərməşdir. 1909-cu ildə D.Bünyadzadə İran-dan qayıtsa da, Bakıya gələ bilmir, onu Tiflisdə həbs edirlər. O, üç ay həbsxanada qaldıqdan sonra Bakıya qayıdır partiya təbliğatı sahəsində fəal çalışmışdır. Əvvəlcə "Bakı həyati", sonra "Ari" və başqa mətbuat orqanlarında yorulmadan işləmişdir.

Dadaş Bünyadzadə "Ari" jurnalını nəşr edərkən peşəkar bir inqilabçı kimi yetişmişdi"(12).

Satirik jurnallardan fərqli olaraq "Ari" jurnalının üz qabığında və ilk səhifələrində Azərbaycanın görkəmli maarif və mədəniyyət xadimlərinin şəkilləri dərc olunurdu. Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Sədi Səlmasının şəkilləri ilə yanaşı, Türkiyənin ictimai-siyasi xadimlərinin portretlərini də "Ari"nın ilk səhifələrində görmək mümkündür. Jurnal ərəb əlif-bası ilə Azərbaycan dilində nəşr olunurdu. "Ari" jurnalının bütün nömrələrinin üz qabığında abunə qiyməti və mündəricatı ilə yanaşı, redaksiyanın yerləşdiyi ünvanı bildirilir. "Maraqsız məktublar qəbul olunmayıb, məsləkimizə müvafiq olmayan məktublar çap olunmayacaqdır"-cümlələri məcmuənin məqsəd və meramı oxucuların diqqətinə çatdırılır. "Ari" jurnalı 1911-ci ilin martınadək çap olunmuş, cəmi 13 sayı işiq üzü görmüşdü.

Jurnalın materialları bir qayda olaraq satirik nəşrlər üçün xarakterik olan gizlin imzalarla

dərc edilirdi. Bu haqda professor Nazim Axundov belə yazır: "Başqa satirik orqanlarda olduğu kimi,"Ari"da da açıq imza işlədilməmişdir. Gizli imzalar içərisində ən çox nəzəri cəlb edən "Ari", "Xadim", "Əbülbəşər", "Molla Sarsaqqlu" , "Qarinqulubəy" idi" [13.,s.83].

Qulam Məmmədli və Afaq Əliyevanın "İmzalar" kitabına və bir sıra digər qaynaqlara istinad edərək deyə bilərik ki, "Ari"da işlənmiş imzalardan "Ari" (Dadaş Bünyadzadə), "Xadim"(Balaqardaş Əlimuradzadə), "Əbülbəşər", "Molla Sarsaqqlu" (Cəfər Bünyadzadə), "Qarinqulubəy"(Əliqulu Qəmküsər) məxsus idi. Buradan göründüyü kimi Azərbaycan ictimai fikir tarixində olduqca əhəmiyyətli rol oynayan bir çox ziyanlı "Ari" jurnalında qələmini sınamiş, cəmiyyəti narahat edən problemlərin həlli istiqamətində səy göstərmişlər.

Müasir ədəbiyyat və incəsənət məsələlərinə "Ari" jurnalında geniş yer verilmişdir. Jurnal teatr və musiqi sənətimizin inkişafı məsələlərinə tələbkarlıqla yanaşındı. "Operamı, yaxud çərən-pərən" adlı felyetonda deyilir: "Yekşənbə günü mart ayının 2-də Nikitinin sirkində heç artistin mənasını bilməyən sazandar artistlər tərəfindən Molla Cəlalın "Fərhad və Şirin" operası mövqeyi tamaşaşa qoyuldu" [2.].

Məqalədə tamaşanın məzmunsuz olduğu, musiqi tərtibatının və ifaçılıq sənətinin çox aşağı səviyyədə olduğu göstərilirdi.

Belə nəticəyə gəlmək olar ki, "Ari" jurnalı klassik irlər böyük ehtiramla yanaşmış, xalq mənafeyinə zidd əssərləri tənqid atəşinə tutmuşdur.

Azərbaycan satirik jurnallarında o zamanın müasir yazıçıları haqqında da fikir söylənilmişdir."Ari" jurnalının səhifələrində Seyid Əzim Şirvani irlərə yüksək qiymət verilərək xüsusi bir səhifə həsr olunmuşdur. Jurnalda Seyid Əzim Şirvanının iri şəkli və oğluna nəsihətindən aşağıdakı bəndi verilmişdir:

***Mən demirəm erməni, müsəlman ol,  
Nə olursan ol, əqli ürfan ol.  
Demə kafir və ya müsəlmandır,  
Hər kimin elmi varsa insandır[6].***

"Ari" jurnalı Seyid Əzim Şirvanini təbliğ edərkən xalqı ictimai tərəqqiyə çağırmağı ən vacib məsələlərdən biri sayırdı.

"Ari" jurnalı 1911-ci ildə görkəmli Azərbay-

can dramaturqu Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 20 illiyinə xüsusi bir səhifə ayrılmışdır.

Jurnalda Nəcəf bəy Vəzirovun şəkli təsvir olunmuşdur. "Təqdiri-zəhmət" adlı kiçik həcmli məqalədə dramaturqun xalqa etdiyi xidmət yığcam və mənalı bir tərzdə qiymətləndirilmişdir:

Nəcəf bəy Vəzirov cənabları əlinə qələm alaraq məşhur komediyalar, faciələr yazmaq ilə qara qəlbləri aydın, örtülü gözləri açıq eyləmişdir. Əvvəlinci dəfə "Daldan atılan daş topuğa dəyər"i yazmışdır. Bu il iyirmi ili tamam oluyor. Binaye-alıyə "Ari" jurnalının heyəti ali cənab Nəcəf bəyin şəklini çap edib, iyirmi ilin zəhmətini təqdir edib:"Yaşasın Nəcəf bəy və sair milət uğrunda zəhmətkeşlər -diyor."[4]

Satirik jurnallarda bir qayda olaraq siyasi hadisələrdə fəal iştirak edən şəxslər, ictimai xadimlər haqqında məlumatlar verilirdi. "Ari" jurnalında Cənubi Azərbaycanda milli-azadlıq hərəkatında görkəmli rol oynamış və döyüş cəbhəsində qəhrəmancasına həlak olmuş Səid Səlmasiyə verilən qiymət yüksək əhəmiyyətə malikdir. Jurnalda Səid Səlmasının şəkli əks olunmuşdur. Şəklin altında belə bir cümlə yazılmışdır: "Xoy ilə Səlmas müharibəsində 1327(1909)-ci ildə hürriyyət uğrunda fədai-can edən Səid Səlması cənablarının təsviridir"[5].

"Səid Səlmasının ister bədii əsərləri, isterse də bir fədai kimi vətənpərvərliyi Azərbaycanın bir sıra qabaqcıl xadimlərinin diqqətini özünə cəlb etmişdi. "Ari" jurnalının direktoru Dadaş Bünyadzadə 1908-1909-cu illərdə RSDFP-nin Qafqaz təşkilatı tərəfindən İran inqilabçılarına kömək üçün göndərilərkən şəxsən S. Səlması ilə tanış olmuş və onun cəsur, həm də alovlu bir şair olduğunu görmüşdü. Görkəmi mollanəsrəddinçi Ə. Qəmküsər da Səid Səlmasının fəaliyyətini yüksək qiymətləndirmişdir." [13.,s.244]

Şifahi xalq ədəbiyyatı ədəbi irlərinə zəngin bir sahəsidir. Şifahi xalq ədəbiyyatı nümunələrinə "Ari" jurnalında tez-tez rast gəlmək mümkündür. Dadaş Bünyadzadənin Şərqi mütləqiyətinin və irticani tənqid edən bir publisist məqaləsi məşhur "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu" məsəli ilə adlandırmışdır. Dadaş Bünyadzadə yuxarıda adı çəkilmiş məqaləsində Şərqi mütləqiyətini tənqid edərək kinayəli şəkildə Puşkin, Qoqol, Lev Tolstoy, Jukovski, Molyer kimi sənətkarların əssərlərini tanımayan

şəxslər üçün, əlbəttə məhəmmədəli şahlar, sultan əbdülhəmidlər, quldur rəhimxanların nüfuzu olduğunu qeyd edir.

Məqalədə yazılır: "Bəli biz qafqaziyalılar yəni Qafqaz avropalıları heç vaxt bici avropalılar-dan əksik degilik, olmariq da. Ancaq bir təfot var: Avropalılar ittihad, ittifaq edib öz milli işlərində möhkəm və yaralanmışlırlara da xidmət edib dururlar. Biz Qafqaz avropalılar belə degilik: İttifaq, müttəfiq tanımıruq, ittihaddır, nədir onu da yaxşı bilmərik.

Bu tərəfdən də görürsən götürüb yazırlar ki: "İrlix 606" dərmanı ilə aləm bəşəriyyərə böyük xidmət eylədi. O tərəfdən yazırlar Puşkinlər, Qoqollar, Tolstoylar, Jukovskilər, Uilyam Seks-pirlər, Molyerlər, Şillerlər nə bilim ilahiləri çox böyük ad qoyub getdilər. Yazdıqları əşəri, kitab-kitabçaları cəmi dünya üzünü tutub. Ay canım, ay gözüm çox da yazib dünyani doldurublar, saq-qalları qırmızı və özlərinin də cirət çubuqları yoxdur. Nəyə lazımdır? Bizim özümüzkilər az degil ki, bax sayın: Hacı Məmmədəli, Usta Əbdülhəmid, sonra lap sonra da Rəhimxan oğlu biri də bizim konsul. Bular da millətə çox əziyyət verib tora salırlar: yaxşı adamlardırlar" [3].

Jurnalda hadisələrin təsirini artırmaq üçün bir çox atalar sözü, məsəllər kinayə ilə əks mənada işlədilirdi. Məsələn: "Yaman yeyənin olsun, amma yaman deyənin olmasın" [6], "Sümüyü mənim əti sənin", "Olaçağa çarə yoxdur", "Təqdirətəqdir, yazıya pozu olmaz" [7] və s.

"Yaman yeyənin olsun, amma yaman deyənin olmasın" [6]adlı felyetonunda dövrün ziddəy-yətləri, tamahkarlıq, pulpərəstlik tənqid olunurdu.

"Ari" jurnalı İran, Türkiyə və Qərbi Avropa ölkələri ədəbiyyatına ciddi əhəmiyyət verərək ondan səmərəli istifadə etməyə çalışmışdır. "Əbülbəşər" imzası ilə dərc olunan "Suziqli röya" adlı bəhri-təvildə Azərbaycan və Şərq xalqlarının ədəbiyyatının öyrənilməsi məsələsinə toxunur, Avropa və Asiyani müqayisə edir, Firdovsi, Sədi, Şeyx Bəhayi, Əscədi, Mollayı Rumi, Qaani, Nizami Gəncəvi və bir çox baş-qalarının adını çəkir, onların ölməz əsərlərindən misallar göstirilir. Qeyd olunur ki, "ruslar Qoqol, Puşkin, Tolstoy kimi sənətkarların əsərlərini dil-lər əzbəri etmiş, onların xatirəsini müqəddəs tutmuş, qəbrlərinə zinyət vermişlər" [1].

"Ari" jurnalında dərc olunan "Məcnun və

Leylayi" islam və yaxud "Xəlifeyi-əsr" [6] məqaləsində islam ölkələrində baş verən siyasi hadisələr canlandırılırla, neqativ hallar kəskin tənqid olunurdu.

Tanınmış şair Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu Münşizadənin "Çakər" təxəllüsü ilə jurnalda çoxlu satiraları çap olunmuşdur. Hacı Mirzə Hüseyn bəy Münşizadə şair idi. "Çakər" təxəllüsü ilə ürəkaçan şeirlər yazırırdı. Təzkirəçi Mir Möhsün Nəvvab öz ünlü əsəri "Təzkireyi-Nəvvab"da yazır: "Mirzə Hüseyn bəy Çakər ibn Mirzə Kərim bəy ibn Hacı Məhəmməd Qarabağın Şaşa əhlindən, Qurdular məhəlləsindəndir. Şuşada anadan olub. Farsca savadı var. Peşəsi tacirlikdir. Təxəllüsü Çakərdir." [11., s.238]

Sair savadsız, köhnəpərəst, şəxsi mənafelərini üstün tutan qondarma din təmsilçilərini tənqid etməklə kifayətlənmir, onların iç üzünü, mənfur niyyətlərini böyük cəsarətlə açıb göstərirdi. Onun şeirləri ən çox mədəni gerilik, cəhalət əleyhinə yazılmışdır:

*Ey müsəlmanlar hamı millətlər insan oldular,  
Elm, təhsil eyləyib cümlə səbəqxan oldular.  
Bəhrəmənd elm olub hikmətdə loğman oldular.  
Sahibi sənət olub məşhur dövran oldular.  
Yatma qafil bu qədər bidari-huşyar ol gözüm,  
Bu cəhalətdən ayıl bir ləhza bidar ol gözüm. [3]*

Jurnalın 2-5-ci nömrələrində "Qarinqulu bəy" imzası ilə "Mollaxanada oxuduqlarım" adlı felyeton çap olunmuşdur. Müəllif mollaxanalar-dakı təlim-tərbiyə üsulunu, şagirdlərə göstərilən fiziki cəza tədbirlərini, mollaların tamahkarlığıni, eybəcərliklərini kəskin tənqid atəşinə tuturdu.

Ümumiyyətlə, avamlığı, geriliyi təsirli üsullarla tənqid edən "Ari" jurnalı maarif və mədəniyyət uğrunda mübarizə aparırdı.

Azərbaycanda nəşr olunmuş satirik jurnallarda olduğu kimi, "Ari" jurnalında da mükələmələr və səhnəcik janrından geniş istifadə edilirdi. "Ari" satirik jurnalında aşağıdakı səhnəciklər, mükələmə-söhbətlər dərc olunmuşdur: "Qul Məhəmməd və Kəblə xan" (№ 1), "Molla Pərsəq və Çəşməli" (№ 1), "Daşdəmirlə Dəmirqaya" (№ 4). və s. ictimai-siyasi məsələlər, dil məsələsi, sozial problemlər satirik üslubda oxuculara çatdırılırdı. Jurnalın 1911-ci il 11-12-ci nömrələrində

"Əhmədəli ilə Bəybala"nın söhbəti adlı satirik səhnəcikdə dumaların fəaliyyətindən, müftəxorluq və soyğunçuluqdan bəhs edilirdi.

Qızların təlim-tərbiyəsinə maneələr törədilməsi ilə bağlı məsələlər "Ari" jurnalının əsas tənqid hədəflərindən biri idi. Jurnalda qadın problemlərinə toxunan ilk qadın mətbu orqanı olan "İşiq" jurnalının işiq üzü görməsi cəmiyyətdə böyük səs-küy doğurmuşdu.

Qəzət o zaman müsəlman həyatının ən ağrılı bir sahəsi, qızların təhsilə cəlb olunmasına səy göstərilməsi, qadınların öz hüquqlarını dərk etməsi, anaların övladının tərbiyəsilə ciddi məşğul olması məqsədindən yaranmışdı. Qəzətin redaktoru Xədicə xanım Əlibəyova, naşiri Mustafa bəy idi. Qəzətin hamisi isə dövrün böyük xeyriyyəcisi Hacı Zeynalabdin Tağıyev idi.

Azərbaycanın qüdrətli publisist-yazıcıısı Yusif Vəzir Çəmənzəminli ilk qadın məcmuəsinin çapdan çıxmazı münasibəti ilə Kiyevdən göndərdiyi təbrik məktubunda yazırıdı: "Xanımlar qəzətəsi dedikdə ən əvvəl "arvad məsələsi" yada düşür. "Arvad məsələsi" də insanlar üçün həyatı və zəruri bir məsələdir"[9.,s.100].

Jurnalda münasibət birmənalı deyildi. Jurnalda "Dərdmənd" imzası ilə dərc olunan "Millət qabağa gələcək"" adlı məqalədə qadın azadlığı kimi mühüm bir məsələnin həllində "İşiq" jurnalının tərəddüdü mövqeyini tənqid edərək yazırıdı: "Bəli! Bir az da "İşiq"dan danışaq. "Avazı çox yaxşı gəlir" yaxşıca şirin-şirin yazırlar və millət dərdinə qalırlar. Gör yadına nə düşdü; Molla Nəsrəddinin işləri: İnək almamışdan axurda yeyirdi". Bilmirəm bu "İşığı" kimlər oxuyaçaq, Zəhrəbanu xala, ya ki, dabarı qatlaq xala.. bir də bir gül ilən bahar olmaz. Beş üç xalabacılar böyük şəhərlərdə şlyapalarının ignələrini uzadıb millət düzəltməkdən nə çıxar və xalabacıların heç fikrinə düşərmi ki, kəndlərdə milyonlarca bacılar zülmət dəryasında əl çalurlar və nicat axtarırlar? Nə olar bizim millət düzzəldən bacılarımız, şlyapadan teatrlarda, əl çəkub özlərini yetirələr qıraq olanlara və əllərini uzadıb öz bacılarını xilas edələr. Bu bir böyük və savab işidi. Onda demək olar ki, doğrudan millət düzzələr".[2]

1912-ci ildə "İşiq" qaranlıq mühitin, cəhalətin qurbanı oldu. Cəmi iki il ömür sürməsinə baxmayaraq, "İşiq" məcmuəsi Azərbaycan mətbuatı

tarixində qadın mətbuatının əsasını, bünövrəsini qoydu.

"Ari" jurnalında ədəbi üsullardan, satira janlarından da istifadə edilirdi. "Teleqraf xəbərləri", "Bakı xəbərləri", "Telefon xəbərləri", "Poct qutusu" başlıqları altında bir neçə yazı dərs edilirdi. İmzasız olan və həcmə bir neçə sətirdən ibarət olan bu yazılar böyük təsir gücünə malik idi.

Bu xəbərlər ölkənin daxili və xarici həyatının müxtəlif cəhətlərini işıqlandırırıdı. "Telefon xəbərləri" ümumi başlığından sonra konkret yer adları ilə bağlı xəbərlər gəlirdi.

Jurnalda "Telefon xəbərlər" başlığı altında dərc olunan xəbərlərdə bir çox ölkə, şəhər və əyalətlərdə baş verən məlumatlara geniş yer verilirdi. "Telefon xəbərlər"də İstanbul, Vyana, Petrovski, Berlin, Odessa, Tehran, Ordubad, Tiflis, Salyan, Quba, Maştağa və s. yerlərdə baş verən hadisələr xəbərlərin əsas mövzusuna çevrilirdi. Məsələn:

Tehran - Məclisdə üzvlər hamısı ayağa qalxub biz də Bolqariyalılardan geri qalmayıb qoşunu artıqlıq dedilər.

Ordubad - Məşhur Cəlil Bağdadbəyov xəbər verir ki, bu zamanda Bakıya gəlib Balaxanı camaatına teatr üçün satdığı biletlərin ya pulunu geri qaytarsın və yainki öz iştirakı ilə "Köhnə qəbiristan" faciəsini tamaşaşa qoyub milləti ayılsın.

İran - Müsəlman qiraətxanəsi çox dar olduğunu görə söküb vüsətləndirmək istiyorlar.

Bakı - Mustafa bəy Əlibəyov cənablarının "Səda"da ki açıq məktubuna müsəlmanlardan çoxu səs verib və əməl elədilər.[5]

"Ari" satirik jurnalında müxtəlif məzmunda elanlara rast gəlirik. Bu rubrikaya çapdan yenicə çıxmış kitablar, xəstəxanalar, restoranlar, teatr və iş elanları və s. daxil idi.

Jurnalda yenicə çapdan çıxmış kitabların satışı ilə bağlı elanlar da diqqəti cəlb edir:

Elanda deyilir: Məktəb cocuqları için ən sadə lisan ilə yazılmış əxlaqi hekayədir. Müəllif və naşiri: Cəfər Bünyadzadə. Çapdan çıxıb satılır: Bakı. "Səda" qəzeti və "Ari" jurnalının idarələrində 12 səhifəsi hazır olub. Qiyməti 2 qəpikdir"[3].

Jurnalın özü haqqında verdiyi elanlar "Ari"nın

abunə dəftəri başlığı altında dərc olunurdu.

Elan: Bakıda: İllik 1 manat 20 qəpik. Sair şəhərlərdə: 2 manat 50 qəpik. Məmalik əcnəbiyə: 3 manat 50 qəpik. Tək nüsxəsi Bakıda 5 qəpik. Ancaq bu qiymətlər abunə olmaq istəyən müştərilərə məxsusdur. Qabaqdan abunə pulun gəndəmiş müştərilərə ilin axırınadək jurnalımız göndəriləcək[4].

Jurnalda Bakıda gündəlik nəşr olunan ədəbi, fənni, siyasi "Səda" qəzətinin 1911-ci il üçün abunə yazılışı elanları da əsas yer tuturdu.

Jurnalda satirik məzmunlu elanlara da rast gəlmək mümkündür. Çox vaxt ictimai bir bəlanı satirik üslubda oxuculara çatdırmaq mümkün olurdu.

Elan: "Bu günlərdə Suraxanski küçədə olan mütrib fabrikasına Aşqabaddan naloj-platoj ilə bir dəstə cəngi gəlibdir. Xahiş edənlər yuxarıda ki adresə rücu etsinlər. Telefon nömrə iki milyon" [4].

"Ari" jurnalının abunə və satış məsələləri və killər vasitəsilə həyata keçirilirdi. Jurnalın xeyli sayda müvəkkilləri olmuşdur. Jurnalda məcmuəni şəhərlərdə satdırın və abunə qəbul edən şəxslərin siyahısı dərc olunmuşdur:

İrəvanda: - Məhəmməd Sadiq Axundovun kitab füruş mağazası; Tiflisdə: - Məhəmmədzadənin kitab füruş mağazası; Gəncədə: "Mədrəsə" kitabxanasının sahibi Yusif bəy Yusibbəyov; Aşqabadda: Mirəhməd Mirdadaşzadə; Petrovskidə: İbrahim Dadaşov; Lənkəranda: İbrahim Xəlil İsizadənin bu sahədə böyük xidmətləri olmuşdur[7].

Beləliklə, Azərbaycan satirik ədəbiyyatının inkişaf etdirilməsində "Ari" jurnalı özünə məsus mövqeyə malik olmuşdur. "Ari" jurnalı 1910-1911-ci illərin həqiqətlərini, dövrün ictimai-siyasi mənzərəsini real faktlarla bədii-publisistik tərzdə əks etdirmişdir.

## XÜLASƏ

### "ARI" JURNALININ NƏŞRİ TARİXİ VƏ ƏDƏBİ-İCTİMAİ MƏNZƏRƏ

"Molla Nəsrəddin" yarandığı və yayıldığı ilk gündən bu sahədə səmərəli təsir və bəhrəsini göstərdi. "Molla Nəsrəddin" (1906) jurnalının tə-

siri ilə sadə və doğma ana dilində çıxan bir sıra silsilə satirik jurnallar yaranıb, xalqın mədəni tərəqqisi yolunda fəaliyyətə başladı.

1910-cu il dekabrın 8-dən 1911-ci il martın 12-nedək Bakıda görkəmli dövlət xadimi Dadaş Bünyadzadənin redaktorluğu, Əliməmməd Əliyevin naşırlığı ilə "Ari" satirik jurnalı fəaliyyətə başladı. Jurnal Haşim bəy Vəzirovun "Səda" mətbəəsində çap edildi.

Özündən əvvəlki satirik jurnallardan fərqli olaraq "Ari" karikaturasız nəşr olunurdu. Jurnalın başlığı altında "İttihad, üyüvvət, islamiyyət" şəhəri yazılırdı. "Ari" yurnalı öz ideya-bədii xəttinə və satirik gülüşün xarakterinə görə "Molla Nəsrəddin"ə daha yaxın idi. Ondan ilham alır, fikirlərini, ənənələrini, üslubunu davam etdirirdi.

Satirik jurnallardan fərqli olaraq "Ari" jurnalının üz qabığında və ilk səhifələrində Azərbaycanın görkəmli maarif və mədəniyyət xadimlərinin şəkilləri dərc olunurdu. Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Sədi Səlmasının şəkilləri ilə yanaşı, Türkiyənin ictimai-siyasi xadimlərinin portretlərini də "Ari"nın ilk səhifələrində görmək mümkündür. Jurnal ərəb əlifbası ilə Azərbaycan dilində nəşr olunurdu.

### Ədəbiyyat:

1. "Ari" jurnalı, 1910, 18 dekabr, №1
2. "Ari" jurnalı, 1911, 12 mart, №13
3. "Ari" jurnalı, 1910, 25 dekabr, №2
4. "Ari" jurnalı, 1911, 8 yanvar, №4
5. "Ari" jurnalı, 1911, 15 yanvar, №5
6. "Ari" jurnalı, 1911, 12 fevral, №9
7. "Ari" jurnalı, 1911, 5 mart, №12
8. "Ari" jurnalı, 1911, şənbə 18, № 8,
9. Akif Aşırı. Azərbaycan mətbuat tarixi, (1875-1920), Bakı, "Elm və təhsil", 2009.s.100.
10. Mir Cəlal, Firdun Hüseynov. "XX əsr Azərbaycan ədəbiyyatı", Bakı, "Maarif", 1982. s.45.
11. N.Qarayev. Ə. Bağırov. "Təzkireyi-Nəvvab", Bakı, "Elm", 2018.s.238.
12. N. Axundov. "Azərbaycanın satira jurnalları", (1906-1910-cu illər), Bakı, 1968. 244 səh.